

# XƏZANDA YAZ GÜLLƏRİ



## ƏLİ RZA XƏLƏFLİ

(Əvvəli ötən saylarımda)

### Unudulmaz ulular

Könlüm, səndən isteyim var,  
Doğrunu, düzü söz elə.  
Sinənde bir ocaq qala,  
Üreyini köz-köz elə.

Ayrlıqla hər bişənin,  
Dərdi ürekler deşənin,  
Şaxtaya, qara deşənin,  
Qişını döndər yaz elə.

Hərəni aparar bir yol,  
Durma, yeri lap yolda öl.  
Sevincini bəş əllə bölgə,  
Dərdin payını az elə.

Dəm sazi da, qəm sazi da,  
Bizimkider avazı da,  
Bir məktubdur hər yazı da,  
Oxuyaşlar sən yaz elə.

Könlüm, seyrə çıx çölümə,  
Kepezimə, Göygölümə,  
Hərdən baxış gül ölümə,  
Gelsin, adına naz elə.

Mən uca sözdən danışdım,  
Ocaqdan, közdən danışdım,  
Doğrudan-düzdən danışdım,  
Yolumu haqqan düz elə.

Yaşadın az-çox yaşını,  
Öpdün yurdun qəm daşını,  
Xəlefli, dik tut başını,  
Hərdən kefini saz elə.

Ruhunuz aram olsun, mənim müəllimlərim,  
Adınıza bağlıdır tale yolum, qədərim.

Sizdən işq almışam qaranlıqdan keçməyə,  
Sizdən ölçü götürdüm yaxşı-pisi seçməyə.

Çətindir dövrümüzde doğru, düzü yaşamaq,  
Asan deyil dərəd yükü, ağrı, acı daşıməq.

Yetmişə gölib yetdim qəmər məni yesə də,  
İztirablar yolumu kəssə də, ayləsə də.

Oxuduğum illərdə nə öyrəndim, götürdüm,  
Sizdən əziz pay kimi nəsillərə ötürdüm.

Əziz müəllimlərim, sözünüz mənimlədir,  
Ocağınız, odunuz, sözünüz mənimlədir.

Hərdən dara düşəndə adınıza güvəndim,  
Sizdən gələn yaddaşa, yadınıza güvəndim.

Məntiqiniz, hökmünüz vuruşda silahımdır,  
Sizin günəş nurunuz yenə də sabahımdır.

Bizim Yusif Yusifli qədim şumerdən gələn,  
Sirləri özü kimi tapılmazdır bir bilən.

Azərbaycan tarixi... daş-daş dilə gəlirdi,  
Mənələr güllənirdi... bülbülb gülə gəlirdi.

Şumerdən gələn yolu fikir-fikir açıldı,  
Eləmin üzərində günəş kimi saçındı.

Adı Yusif - özü də adından ucadayıdı,  
Məntiqində sözü də dadından ucadayıdı.

İnqilab doxsanına silahsız gəlməmişdik,  
Xam-xeyallar içinde xallanıb güləməmişdik.

Böyük alim zəkəsi işq verdi bizləre,  
Qarənliq tarixləri döndərdi gündüzlərə.

Her vaxt onunku bildim, əlimdə qələmi də,  
Varlığımızda yol gedir sevinci, ələmi də.

Xankəndinin qəlbində adına heykel olar,  
Nəsillər görk olar, pozulmaz, yadda qalar.

Bakuda bir küçənin adına qiymasaq da,  
Qəlbimizdə heykələn, biz heykel qoymasaq da.

Atasının yolunda Nailə Yusif qızı,  
Cəfəkeş davamçıdır, taleyidir bu yazı.

İsmayıll Şıxlı gelir, üreyimiz döyüñür,  
Qürürli nezərləri bize baxış öyüñür.

Antik ədəbiyyatdan mühazirə oxuyur,  
Hər adın menasını ilmə-ilmə toxuyur.

Qəlbimizdə od yanır, Anteyin gücüne bax,  
İgidin qüdrətinə, torpağın öcünə bax.

Ruhumuzda canlanı Ellinlərin zamanı,  
Məna-mona çözüllür yenilməzlik gümənə.

Ərlərin Antey gücü Qarabağda göründü,  
Qarabağın dağları al bayraqa büründü.

Homerin, Hesiodun düşüncə savaşını,  
Həyat bize göstərdi qorxunc Tantal daşını.

Biz İsmayıll Şıxlının öyrətdiyi sirləri,  
Zaman-zaman dərk etdik örtülü fikirləri.

Yazdıgı elaların nəsəsi mənimlədir,  
Yaddaşında yaşayan xoş günüm, dəmimlədir.

Avtoqraf yazdı mənə ayrılıq zamanında,  
Yazmışdı necə görür zənnində, gümənində.

Sən məşhur olacaqsan, bilirom, inamlı ol,  
Sözdən, əməlində inamlı, davamlı ol.

Qorudum ustadımın məndən keçən yolunu,  
Eşq ilə dolu bədə, sevgi içən yolunu.

Saxladım düşüncəmdə əlvən naxışlarını,  
Görürəm gəl-gəl deyən qartal baxışlarını.

Yaddaşında kimliyi karvan yolu daşıyır,  
Kamililiyin, mərdliyin heykel ömrü yaşayır.

Söz axarı qəlbimdə dağ çayıdır, çağlayır,  
Hərdən sakit axsa da, hərdən gülür, ağlayır.

Unudulmaz ulular yoluym qətiyyətin,  
Size təref qayıtmak, sizdən getmək də çətin,

Bizim Fərhad müəllim... inamında dağ yaran,  
Hökmdən, kəsərində zaman yaran, çağ yaran.

Qüdrətli kişi idi, sözü bütöv, mərdanə,  
Sözləri inci-inci, fikirəri dürdane.

Hərdən yumşaq olsa da, hərdən də sərtleşərdi,  
Hərdən də ata kimi bizimlə dərdleşərdi.

Ədəbiyyat tarixi, orta çağın sözünü,  
Yığırğı qəlbimizə ocağı, közünü.

Nitqin axarında ustadları görürük,  
Canlanan insanları, çox adları görürük.

Gözümüzün önündə Nizami gəlib keçir,  
İsgəndər, Xosrov Perviz, Bəhram-Gur gülüb keçir.

Kişi Fərhad olurdu Bisutunun yönündə,  
Bir aşiqə döndürdü gözəl Şirin önündə.

Qəsidenin tacını verədi Xəqaniyə,  
Qürür ilə deyərdi halaldı Xəlqaniyə.

Nəsimidə kövəlib dolardı aram-aram,  
Bir dərin ah çəkərdi... göynədi yaram, yaram.

Cavidannamə qaldı Nəimi edamından,  
Söz qalar, hikmət qalar əqidi adamından.

İndi Rehim Əliyev Nəimi övladıdır,  
Kitab-kitab sirlərin ünvandır, adıdır.

Bizim Fərhad müəllim yaşayır əsillərde,  
Bir Fərhadlıq gücündə görürün nəsillərde.

Hələ Məmməd müəllim... meyar ona həqiqət,  
Düzlükde, doğruluqda bir ecazkar təbiət.

Ustadı heyatının hər çağında görürem,  
Yetirməsi Təyyarın varlığında görürem.

Bir hayat məktəbəyi, sözübütvə, həqiqət,  
Məmməd müəllim adlı əyilməyen təbiət.

Hərdən dostum Təyyarla yada salıb anıraq,  
Ustadı canımızda yene canlı sanıraq.

Danışram Təyyara verdiyi sualları,  
Gətirirəm yaddaşa dad verən xəyalları.

Caviddən nə bilirsən - soruslu imtahanda,  
Dedim Cavid əbədi yaşayacaq cahanda.

Yaşadıqça dünyada İblisin qəhəqəhesi,  
Ona cavab verecek Cavidin yanın səsi.

Söyümdə dil açdıqca ilk "Bahar şənbəmləri",  
Çırpinır misra-misra həyatın dənəmləri.

"Keçmiş günər"den geldi "Azər" də Gündoğara,  
Ayna tutdu sözündə Xəzər də Gündoğara.

Đeyişən fəsillərin izi itmir həyatda,  
Đeyişən nəsillərin sözü bitmir həyatda.

Hər mükəmməl şəxsiyyət Vətənin sərvətidir,  
Yaşayan insanların ölməyən hörmətidir.

Ustadını ruhunda yaşadər dostum Təyyar,  
Sevinirəm hələ de ağıllı varıslar var.

**(Davamı 9-cu səhifədə)**

# XƏZANDA YAZ GÜLLƏRİ

(Əvvəli 8-ci səhifədə)

Kamal Qəhrəmanlı heç unutmaq olarmı,  
Azər Zeynal-yazdan düşüb kənar qalarmı?

Unudulmaz ulular qəlbimdə canlı, diri,  
"Əla"-lərlə yaşayır yaddaşında hər biri.

Ancaq Qəzənfər Kazım bir "yaxşı" yazdı mənə,  
İlkinci "yaxşı" dağı yara vurdur sinəmə.

Qızdırma, od içində gəlmışdım imtahana,  
Şərhə lüzum görmürəm burda sözü duyana.

Üçüncü sualda mən aksadım, düzü, bir az,  
Xahiş üçün sürdüüm ağzında sözü bir az.

Əlavə sual üçün istəyim daş dəydi,  
Qəzebləndi... əsəbi, hırsı lap başa dəydi.

Daha çətin sualla güzəştə yer qoymadı,  
Nə isə... uzatmırıam, gördüm məni duymadı.

Aspirantura da zəmanəti vermedi,  
İsteklərim ilk bahar çiçeyini dərmədi.

Sonralar da əngəllər yollarına daş yığdı,  
Özü vecsiz adamlar bəxtimi çəş-baş yığdı.

İnadməndən dönmədim, yazı taleyim oldu,  
Yuxusuz gecələrim mənim əleyim oldu.

Bir gün Qəzənfər Kazım özü bəyan elədi,  
"Qiymotını düzəldim...", düzü əyan elədi.

Yüzdən çox kitab yazdım, kimliyimi bilsinlər,  
Qoy insanlar işqiqla ədalətə gəlsinlər.

Heyatda uca tutsaq uluları, ulunu,  
Tanrı bize göstərər böyüklüyün yolunu.

Qəzənfər Kazım indi böyüklikdə pirimidir,  
Ucalıqda dağlarcan, Gordu baba, Dirimdir.

Dilimizin tarixi ruhunda çıxəkledi,  
Uzun ömrü payını elmində gerçəkledi.

Dirili Qurbanidən yaziqlica sirlər açdı,  
Yurdumuzun keçmişisi işiq oldu, nur saçdı.

Ustad Qəzənfər Kazım türkün dil butasıdır,  
Bizim "Kredo"nun da mənəvi atasıdır.

Mürsəl Həkimli gəldi, yaddaşında göründü,  
Varlığında tuyğular xoş ovqata büründü.

Açıldı çiçək-çiçək, xatirələr gülləndi.  
Misralar dilo gəldi, qafiyələr telləndi.

Tələbləri çox deyil, amma yaman sərt idi,  
Yolu azan tələbə sanki ona dərd idi.

Üstümzdə əsirdi xəzan yarpağı kimi,  
Bize təpər verirdi vətən torpağı kimi.

Pambıq vaxtı gecələr yatırı, oyaq olardı,  
Dolanar dörd tərəfi, ayıq-sayaq olardı.

Məni doğma bilərdi, soruşardı halımı,  
Birəcə nəzərlə baxıb duyardı əhvalımı.

Yanınca yeriyirdim, doğma, simsər bilirdim,  
Qəlbimə doğmalaqlıda onu qəmər bilirdim.

Deyəsən, kimliyimi özündən öyrənirdi,  
Yerimi, yurdumu da sözündən öyrənirdi.

Danışardım ona mən atamın həyatından,  
Tərəkəmə köçündən, qoyunundan, atundan.

Çoxuşaqlı anamın nağılıntı dilimdən,  
Dinlədikcə keçirdi elatımdan, elimdən.

Deyirdim, ay müəllim, gecələr yatırımsınız,  
Dolanın dörd bir yani Ay kimi batırımsınız.

Gülümşünüb deyordı - bir gün ata olarsan,  
Bilərsən övlad nadir, sən qayğıya dolarsan.

Müəllimlik özü də gəncliyə zəmanətdir,  
Sizlərdən hər biriniz bizlərə əmanətdir.

Neyləyim, nece yatım, adınıza söz gələr,  
"Od - pambıq" məsələsi... çöldən xain göz gələr.

Çürük istek daşıyan bilməldi biz varıq,  
Qoruç-qaytaq bizimdir, yad kimsə buraxmarıq.

Səsindən qor alırdıq, ocaq olub yanmağa,  
Xəyallamıb uçurduq zirvələrə qonmağa.

Qartal kimi gerilən igid görkəmi vardi,  
Deyərdin qoç Koroğlu Ağ qayadan baxardı.

Bir nəsənə yayınmadı qırğı baxışlarından,  
Namus üçün keçərdi dövlətindən, varından.

Sonralar da hər zaman nəzəri üstümdəydi,  
Qəlbimin hərərəti canımızda, istimdəydi.

Bizim Mürsəl müəllim yurdun qeyrət qalası,  
Şəklini belə çəkdi, nəsillər qalası.

Yazmadım o kəsdən ki, qəlbimden çıxış olub,  
Düz yolumun üstündə tikan olub, daş olub.

Yazırıam o kəsdən ki, işığı varlığında,  
Yoluma nur çıleyib aranımda, dağında.

Yaddaşında mənimlə zaman-zaman yol gelən,  
Sözümüzün ünvanıdır duyğu bilən, söz bilən.

Zahid Xəlil obrazı... bir bağın qızıl gülü,  
Sevgisi solmaz bəhar... könklümün özü gülü.

Ədəsına, sözünə pərəstiş vardi mənde,  
Heyran-heyran baxardım danişanda, güləndə.

Mən də belə müəllim olaydım onun kimi,  
Zahid Xəlil qəlbimdə bir doğmalaq hakimi.

Mənim yazı yolumda ilk ustادım, pir yolum,  
Təmkində, dəyanətdə Zahid Xəlil bir yolum.

İnsanlıqda bir zirvə, sənətində dağ olan,  
Unudulmaz uludur könül yolu bağ olan.

Elmi rəhberim idi, mövzum Aşıq Ələsgər,  
Deyirdi çiçəklidən işlek ari bal çəkər.

Yaddaşında qalanlar sözümüzün sünbüllüdür,  
Tələbəlik dövründən bir xatirə gülüdür.

Bu dünyadan yükünü insan olan daşıyar,  
Olsa Zahid Xəlillər, insanlıq da yaşayar.

Vətənə sədaqəti andında, bəyanında,  
Həsən Mirzə dayanıb Ulu Öndər yanında.

Yolunda, amalında vətən dili andırı,  
Yarası göz-göz olan yurdı, eli andırı.

Həsən Mirzə dilinin axır-əzəl sözüdür,  
"Hara dönsək, qibləmiz Ulu Öndər özüdür.

Qoy hər kəs yaxşı bilsin doğmamız, yadımız da,  
Onunla yaşayacaq bu vətən adımızda".

Millətə vəkilliyi onun haqqı, sayıdır,  
Qazandığı şöhrəti halal tale payıdır.

Adı başda çəkilər, yeri önde olardı,  
Qətiyyəti, hikməti doğru yondə olardı.

Dilimizin tedqiqi onun əsas işiydi,  
Böyük alim, şəxsiyyət, sözü bütöv kişiyydi.

Sazın, sözün aşiqi, ilhamlı təbi vardi,  
Çətinli asan eden təmkin məktəbi vardi.

El yığnağı, məclisler - biri onsuz keçməzdı,  
Bu doğmadır, o yaddır - bir kimsəni seçməzdı.

Doğru-düzu danışan hər kəs ona əzizdi,  
Qəlbinin genişliyi bir ümmandı, dənizdi.

Dərələyəz mahalı, Aşıq Mehdi gələrdi,  
Saz cövləna qalxanda söz gözündə gülərdi.

Yerin-yurdun ünvanı sözə muncuq düzümü,  
Yaddaşında yandırır ocağımı, közümü.

Şair, aşıq deyişir... esir yurdular can deyir,  
Milyon-milyon ürkəklər bir Azərbaycan deyir.

Xəyalımla uğuram öz uşaqlıq çağımı,  
Qalxıram sinəm üsta bitem həsrət dağımı.

Həsən Mirzə soruşur, yollar tanış gəlməzmi?  
Yaddaş üzə güldüə, ilham sözə gülməzmi?

Əli Rza, yadımdamı bizim Murad təpəsi,  
Söz-söz nərin yağışı yaddaşına səpəsi.

Bu da Təkədonduran... Buz Kahası deyir gəl,  
Ruhundan qanadlanan sözün səni öyür, gəl.

Qırxlar, Murxuz, Sandıqlı, Sümüklü Pir göz çəkir,  
Haylar Eşək Meydani, qəm şumlayır, dərd əkir.

Qıṣırın zirvəsindən baxıram ağ dənizə,  
Məlek misal uyuyan nurunda ay bənizə.

Dalğalı duyğulara güzgü Pari çıŋılı,  
Hünərin var yolu tap, özün yeri çıŋılı.

Qanadları açılmış Dərələyəz mələyi,  
Gözəlliyi qərq edər heyətində fəleyi.

Çağlayan Bazarçayın gümüşü kəmərinə,  
Baxıram göz dolusu təleyin nəmərinə.

Baxıram Qotursuya, keçirəm Arxaşandan,  
Bilmək olmaz nə qalar, hər qaynayıb daşandan.

Xəyalım qanadında dönürəm günümə mən,  
Açıb könlük qapısı, gəl deyən ünümə mən.

Doğma ali məktəbin gülerüz divarları,  
Ruhumu salamlayır, tarixinin baharı.

Həsən Mirzə ırsının yaşıarı bir yolu var,  
Müdrükənin ölməyən, əbədi pir yolu var.

Mahire Nağıqızı şəhəfli zəhmət çəkir,  
Həsən Mirzə yoluna solmayan güler əkir.

Vətənə sədaqətin özü olsa təməldə,  
Ruhların yaşamağı xatirədir əməldə.

Nizamini, Tərlanı unutmadım yenə mən,  
Insana sədaqəti əvez bildim dinə mən.

Nizamiyə zəhməti, istədəyi yol açdı,  
Yüksek kürsülər ona qucaq açdı, qol açdı.

Arada hörmət-izzət, sözə sevgidən gəldi,  
Sayıqlar, yanaşmalar düzə sevgidən gəldi.

Həyatın axarında yaxşı-yaman bəlləndi,  
Nizamidən gələn yol varlığında güləndi.

(Davamı 15-ci səhifədə)

# XƏZANDA YAZ

(Əvvəlki 9-cu səhifədə)

İnsanlılığı ucaldan ağıldır, istedaddır,  
Zəhmətə cıalanın sevgi dolu heyatdır.

Yol çəkən gözlerimin öndən kimlər keçir,  
Xatirə bulğından könlüm duru sun işir.

Paşa müəllim gəlir, dünyası ağ kişiyydi,  
Xeyri xalıq, yaxşılıq onur amal işiydi.

Mənə rəy vermişdi bir vaxt, açıq-aydın yazıyla,  
Yaddaşında hələ də yaşayır avazıyla.

İnsan nə qədər aydın, duru olarmış belə,  
İnsanlıqlıda durulmuş yadda qalarmış belə.

Deyirdi fəxr edirəm, seninlə, ay Əlirza,  
Tərrənən göndərib bizləre pay, Əlirza.

Mahmud Allahmanlı onun oğlu bilirom,  
Mənəvi varis kimi düzgün, doğru bilirom.

Həqiqətlər beləcə yaşayır nəsil-nəsil,  
Söz gülləri tezəden qaydır fəsil-fəsil.

Ulu tanrı vergisi Qeybullə Qiyasəddin,  
Azərbaycan sevgisi uca məslək, uca din.

Varaşıl Qukasını heç unutmaq olarmı,  
Qoca Türko sevgili xatırısi solarmı?

Qədim Alban tarixi sözündə çözülfürdü,  
Qarabağın sirləri dilindən süzlürdü.

Haylar onun başına pul qoyub hədəleyir,  
Ancaq o da çəkiniş, doğrunu, düzü deyir.

Qiyasəddin Qeybullə, Varaşıl Qukasi də,  
Qarabağın yolunda can qoyub ikisi də.

Adalarına küçələr... deməyin ki, xəyaldır,  
Qarabağın özündə... bu adlara halaldır.

Az deyildi daş atan, necə tonələr vuran,  
Sən udinsən, sən de tat... nə çıxdur aravurən.

Bilirom ki, onlarsız çox sirlər açılmazdı,  
Gec olsa da, etiraf vicdəndi, qaçılmazdı.

Lerlikli Cavanşirin dünyası çox duruydu,  
Azerbaiyan tarixi qəlbinin qüruruydu.

Qəlbinin sevgisiyle mühazirə oxuyur,  
Vətəne məhəbbəti bize yadda toxuyur.

"Gülüstan"da kövərlir, "Türkmençay"da bulanır,  
Araz olub qırılır, fikir-fikir dolanır.

Babəkdən danışanda dönüb Babek olurdu,  
"Çaldırın"da odlanır, yarpaq-yarpaq solurdu.

İnsan necə tarixdir? - gözlərindən duyurduq,  
Tarixin rənglərini sözlərindən duyurduq.

Nərimanın döyüşür siyaset masasında,  
Bolşevizmin zəhəri ideya kasasında.

Məntiqində, hökmündə sözü birdir, özü bir,  
Cavanşir müəllimlər odu birdir, közü bir.

Müstəqillik haqqında yana-yana danışır,  
Onu neler gözleyir... qana-qana danışır.

Cavanşir müəllimi vətənsever görürdük,  
Adından ilham alan bir cengaver görürdük.

Mən sizi doğma gördüm, ezziz müəllimlərim,  
Yolumdur sizdən qalan her iz, müəllimlərim.

Savaşında adınız ordı saçıb, alov saçıb,  
Varlığında gücünüz cəng açıb, meydən açıb.

# GÜLLƏRİ

Məhəbbətin xəzəni, sevginin də sonu yox,  
İlahi bir duygudur, sevgilərin donu yox.

Qorunuzdan alındığım od hələ də sönüməyib,  
Sözünüzden gördüğüm savas yönüm dönməyib.

Ruhunuzla qalmışım dağlarına vətənin,  
Gözlərindən öpmüşəm şəhid-şəhid bitənin.

Şad xəberi sizinlə bölüşürəm indi mən,  
Gözlərimdə gülənlər Qarabağda çöl-çəmən.

Unudulmaz ulular, yənə həmin qandayam,  
Mən yene də sizinlə bir ərkəde, candayam.

Qoy sevinsin ruhunuz, unudulmaz ulular,  
Qarabağın adına qaramızı qaytarıq.  
Bayramız ucaldı Xankəndi meydanında,  
Xainlərin elindən paramızı qaytarıq.

Vətən dedi damarı sevdali coşqunun da,  
Ümidiyi oyandi dələsiv çağşının da;  
Xocalı uçqununda, Qarabağ daşqınunda,  
Sellər qərq olan Saramızı qaytarıq.

Ürəklərdən ayrılan dordlörlərin göynək yeri,  
Abır-ismət paltarı, qeyrin köynək yeri;  
Adlıni addan salan tarixin öynək yeri,  
Göynəyen dərdimizi, yaramızı qaytarıq.

Arzumuz, istəyimiz dolansa da dillərdə,  
Ömrümüz curlyürdü otüb-keçən illərdə;  
Yurdumuz, torpağımız didilirdi əllərdə,  
Didilən salxımları, qoramızı qaytarıq.

Xələfli de ruhunu körpü bildi tarixa,  
Xudaforın üstündən izi goldı tarixa;  
Zaman-zaman kesiklər özü güldü tarixe,  
Ağoğlan-Şuşa yolu... aramızı qaytarıq.

**(Davamı var)**